



Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütləvi İnformasiya Vəsitələrinin
İnkışafına
Dövlət Dəstəyi Fondu

5-ci istiqamət: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqatlıların dünya ictimaiyyətinə catdırılması, Azərbaycanın ədaləti mögveyinin müdafiə edilməsi

Ermənistan üçün son günlərdə şok effekti yaranan hadisələrdən biri də BMT tribunasında işgal siyasetinə görə yenidən sərt şəkilde tənqid hədəfinə çevriləməsi oldu. BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində qurumun 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İcləsində Azərbaycan işgalçı ölkəyə növbəti diplomatik zərbəni endirdi.


Ermənistan BMT qarşısındaki öhdəliklərinə də xilaf çıxıdı

Dünyanın en böyük təşkilatının yuxarıda barəsində bəhs edilən iclasında Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dünən dövlətlərinə Ermənistanın işgalçı siyasetinin məhiyyətini çatdırmaqla yanaşı, İrəvanın BMT Nizamnaməsinə hələ də kobud şəkilde pozduğunu konkret şəkildə göstərdi: "Azərbaycan müstəqilliyini bərpa etdiğindən sonra 1992-ci il martın 2-de Birleşmiş Millətlər Teşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir ve Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidiñin və isteyinin təzahüründür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrde çox böyük tərəqqiyə nail olmuşdur. Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və erazi bütövlüyüne qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüslər. Lakin Ermənistən öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı herbi güc tətbiq etmişdir. Ermənistən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işgal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistən silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-sərsiz çıxarılmışını tələb edir. Təəssüflər olsun ki, Ermənistən hələ də bu qətnamələrə məhel qoymamaqdə davam edir". Amma Ermənistən təkcə qeyd edilən parametrlər üzrə beynəlxalq hüququ pozmur.

Düşmən ölkə işgal olunmuş ərazilərdə qanun-

suz məskunlaşdırma siyaseti həyata keçirməklə, burada Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etməklə də beynəlxalq hüquq normallarının kobud pozuntusuna səbəb olur. Bundan başqa, Ermənistən hərbiçilərinin qoşunların təmas xətti və Ermənistən-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf almış, təxribatlar töötəmisi də yene beynəlxalq hüquq zərbədir. Ermənistən baş nazırının ATƏT-in Minsk Qrupunun həmsədrlerinin vəsitiçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədönlü şəkildə pozması, "Qarabağ Ermənistandır" kimi bəyanatı danışıqlar prosesinə ciddi zərbə olmaqla yanaşı, beynəlxalq hüququn heçə sayılmadır. Bütün bunlar en yüksək səviyyədə BMT tribunasından dünya ictimaiyyətinin diqqətine çatdırıldı. Başqa sözə, Azərbaycanın dövlət başçısının real faktlar üzrə qurulan çıxışı, praktik tezisləri Ermənistəni, onun rəhbərliyini bir daha ifşa etdi. Ən əsası, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəminin qətiyyəti mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətine çatdırıcı. Munaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də herbi qüdrətinin çox böyük olduğunu göstərdi. Bütün bunlar, təbii olaraq, Ermənistəndə ciddi əndişə doğurur, böyük narahatlıq yaradır.

Bu arada onu da qeyd edək ki, Ermənistən işgal siyasetini BMT kürsüsündə açıq bəyan edən tərəflərden biri də qardaş Türkiyə olub. Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyası çərçivəsində videoformatda çıxış zamanı bu xüsusda deyib: "İyulda Azərbaycan torpaqlarına



Baki-xeber.com

BMT müstəvisində Azərbaycan Ermənistana növbəti sərt zərbəni vurdu: Prezident Əliyevin çixışındaki əsas məqam İrəvanı qarışdırı...

hücum edən Ermənistən Cənubi Qafqazda davamlı sülhün və sabitliyin qarşısında ən böyük engel olduğunu bir daha sübut etdi. Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, regiondakı münaqişələrin Azərbaycanın və Gürcüstənən ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT və ATƏT qərarları əsasında həllinin tərefədarlığı.

Düşmən narahatdır...

BMT tribunasında Ermənistən işgalçı siyasetinin ifası düşmən ölkədə ciddi təşviş yaradıb. Azərbaycanın işgal edilmiş ərazilərində yaradılan qondarma "DQR" in "Milli Təhlükəsizlik Şurasının" keçmiş katibi Vitali Balasanyan Nikol Paşinyan hakimiyətini diplomatiyada Azərbayaca-na ciddi şəkilde uduzmaqdı ittiham edib. O, bu durumda Paşinyanı Ermənistən mühərabəyə çekməkdə günahlandırıb: "Hazırda danışıqlar Ermənistən birlinci şəxsi tərefində dala-na salınıb. Region partlayışın astanasındadır. Tavuş hadisələri təsdiqlədi ki, siyasi hakimiyət Ermənistəni çox təhlükəli hərbi vəziyyətə əkebər. Belə vəziyyətdə Azərbaycan BMT çərçivəsində Ermənistənə diplomatiq hücumlarını əsaslılaşdırır. Azərbaycan cəmiyyəti daha sərt mövqə tələb edir və İlham Əliyevin davranışını məhz bununa əlaqədardır".

Baş verənləri şərh edən erməni politoloq Yer-vand Bozoyan Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edərək qeyd edib ki, Ermənistən dalana dərənmiş vəziyyətə düşür: "Azərbaycan bütün tribunalardan meharetlə istifadə edir. Bu halda Bakının

Qarabağda hərbi əməliyyatlara başlamasına da kimse mane ola bilməyəcək. Azərbaycan son 20 ildə danışıqlar prosesindən narazı olduğunu gizlətməyib. Təəssüf ki, Ermənistənda bu ritorika yaxşı başa düşülmür, siyasi elita isə daxili didişmələrlə məşguldür". Eyni mövqə erməni politoloq Qrant Melik-Şah-nazaryan tərefindən də sərgilənir: "Azərbaycan bu ölkənin rəhbəri timsalında mühərabənin yenidən başlaması istiqamətində infor-masiya təbliğatına əvvəlcə-dən hazırlaşma həyata keçir. Bizi genişməyəsi mühərabə təhdid edir və bu yalnız Qarabağla məhdudlaşmaya bilər". Bu arada xatırladıq ki, yerli telekanallara müsahibəsində Azərbaycan Prezidenti hərbi əməliyyatların Ermənistən ərazisindən baş tuta bileyicini istisna etməyib. İlham Əliyevin televizionlu səhəbtində verdiyi mesajlar artıq prosesdə radikal dəyişikliklərin olacağını göstərir. Burada Azərbaycan Prezidenti bəyan edir ki, Bakı imitasiya xarakterli heç bir danışıqlara qoşulmayıacaq. Çünkü Ermənistən rəhbəri dənisiqləri pozub, sülh prosesi dayanıb və bunun bütün məsuliyyəti, danışıqların pozulmasına nəticə olaraq baş verə bileyək bütün hadisələrin günahı İrəvanın üzərindədir. Çünkü bu müddət ərzində Azərbaycan tərəfi mümkin qədər konstruktiv davranıb, danışıqlar prosesini pozacaq heç bir addım atmayıb, hətta bəzən İrəvan-dan səslenən avantürist bəyanatları cavabsız buraxıb, yaxud sərt ritorikaya keçməyib. Əvəzində Ermənistən bu ilin iyul ayında Azərbaycanla sərhəddə

təhlükeli eskalasiya başla-dıb, mövqelerimizə və dinc əhaliyə qarşı təcavüz hə-yata keçirib. Ardınca Livan ermənilərinin Qarabağa köçürülməsini başladıb, işgal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırırmaya dair yeni planları elan edib. İlham Əliyev də bu fonda bayan edir ki, Ermənistən yene hərbi avantüraya əl atmaq isteyirsə, Azərbaycan buna həzirdir. Amma Azərbaycan Prezidentinin çıxışında çox mühüm digər məqam odur ki, Ermənistən yeni avantüraya əl atsa, o zaman Azərbaycanı hərbi əməliyyatları bu ölkənin ərazisinə keçirməkden heç bir qüvvə saxlaya bilməyəcək. Bu, ilk dəfə səslənmiş fikirdir və hazırda Ermənistəndə əsas müzakirə mövzusudur.

Ermənistən qaçacaq yeri qalmayıb...

Hazırda Azərbaycanın prosesə yanaşması Qarabağ məsələsində yeni hərbi-siyasi realllişlərin yaranığını göstərir. Bunu erməni siyasi ekspert Albert Bağdasaryan da etiraf edir: "Qarabağ məsəlesi üzrə danışıqların nəticə vərəcəyini gözləmək absurd janrındandır. Paşinyanın hakimiyəti dövründə Qarabağ məsəlesi üzrə danışıqlar masası ətrafinda Ermənistəni nəzərə almaq şansları getdikcə sıfırlaşır. Bu halda Azərbaycan məqsədine savaşla çatmağa hazırlaşır və belə vəziyyət də Ermənistəna ağır zərbələr endirəcək".

Bu fikirlə erməni politoloq Ağası Yenokyan da razılışır: "Azərbaycan intensiv şəkildə mühərabəyə həzırlaşır. Bu mühərabədə Türkiyənin də iştirakının gözlənilməsi isə daha pismen".

dir". O qeyd edib ki, beynəlxalq ictimaiyyət də, ATƏT-in Minsk Qrupu da sanki müharibəyə qarşı deyil: "Ordumuzun da hazır olmasına ümidi etmək istəyirəm. Lakin müharibənin neticələri həll sənədlərində qeyd olunur, buna görə də yalnız hərbi komponent yetərlidir, diplomatiya və təbliğat istiqamətləri də ən vacib əhəmiyyətə malikdir. Diplomatiyada açıq şəkildə zəif, təbliğat isə tamamilə berbaddır. BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş verənlər də bunu təsdiq edir. Ermənistən hakimiyəti Azərbaycana adekvat deyil. Ermənistən baş naziri Nikol Paşinyan bugünkü problemləri həll etmək əvəzinə, 2050-ci ilin yenidən dəyişməsi strategiyası ilə məşğuldur. Çünkü bu onun üçün dəfə məsuliyyətsiz yoldur".

Respublika Partiyasının sədr müavini Armen Aşotyan da narahat olanlar sırasındadır. Siyasetçi hesab edir ki, erməni ictimaiyyəti Nikol Paşinyanın absurd mühazirələrini dincəməye ehtiyac duymur. Aşotyan əlavə edib ki, Ermənistən hökumətinin hazırkı Qarabağ strategiyası yenidən hərbi əməliyyatların keçirilmə risqini artır. Onun fikrincə, bu halda Azərbaycan Türkiyənin də Ermənistəna sarsıcı zərbələr vuracağınyı yaxşı bilir. Belə vəziyyətdən xilas üçün isə Ermənistən heç bir yolu yoxdur. Bu durumda Bakı Qarabağ məsələsinin həllini istədiyi mərcaya daha əsaslıqla yönəldəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Res-publikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu-nun maliyyə dəstəyiyle çap olunur.